

**Dilbər Vətən qızı Camalı**  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun  
elmi işçisi, doktorant  
[dilber.mehdiyeva@gmail.com](mailto:dilber.mehdiyeva@gmail.com)

## TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNDE MÜRƏKKƏB ADLARIN ORFOQRAFIYASI

### Xülasə

Məqalədə müasir Azərbaycan dilindəki mürəkkəb adların yazılış qaydaları təhlil olunmuş, müasir kitab və saytlardan nümunələrlə əsaslandırılmışdır. Müasir türk dilindəki mürəkkəb adların orfoqrafiya normaları tədqiqata cəlb edilmiş, Azərbaycan dili ilə oxşar və fərqli cəhətlər üzə çıxarılmışdır. Məqalədə bütün dil faktları “Azərbaycan dilinin Orfoqrafiya Normaları” ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına istinadən verilmişdir.

**Açar sözlər:** orfoqrafiya, dil, azərbaycan dili, türk dili, yazılış

**Dilber Vatan Jamali**

## ORTHOGRAPHY OF COMPOUND NAMES IN TURKISH AND AZERBAIJANI LANGUAGES

### Abstarct

In the article, orthographic norms and changes in the spelling of complex names in the Azerbaijani language have been written under the guidance of spelling norms of the Azerbaijani language approved by the Resolution No. 174 of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated April 16, 2019, and by the Resolution No. 438 of certain amendments dated November 3, 2020, and substantiated on examples from contemporary books and sites. At the same time, similarities and distinctions in the spelling of compound nouns with modern Turkish have been revealed comparatively.

**Key words:** orthography, language, Azerbaijani, Turkish, spelling.

**Giriş.** İnsan cəmiyyətinin yarandığı dövrlərdə dünya dilləri az sayıda olmuşdur. Daha sonra isə bir dil arasında bölünmə baş vermiş, bir dildən onlarla dillər əmələ gəlmışdır. Türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dili və Türk dili zənginliyi və qrammatik quruluşu ilə diqqəti cəlb edir. Qədim tarixə malik türk dilləri hər biri ayrılıqda müəyyən özünəməxsus tarixi inkişaf yolu keçmişdir. Dəyişən ictimai şərait və qurulus, elm və texnikanın inkişafı eyni zamanda dildən də yan keçməmiş və bir sira dəyişikliklərə səbəb olmuşdur. Hər bir ölkənin öz daxili siyasətinə uyğun olaraq lazımı qurumların da müdaxiləsi ilə yazıda orfoqrafiya qaydaları formalaşır və dövlət səviyyəsində qəbul edilir. Buna görə də dillərarası fərq təbiidir. Bu səbəbdə hər bir dildə orfoqrafi qaydalar müxtəlifdir “*Bu dillər arasında XII-XIV yüzilliklərə dair bəzi fərqlər görünə də, XV-XVI yüzilliklərdə fərqlər çoxalmış, ən gec XVII-XVIII yüzilliklərdə (mürəkkəb etnik-siyasi proseslərin nəticəsi olaraq) müstəqil dillər kimi daha çox ayrılmağa başlamış, fonetik (fonoqrafik) quruluşda, lügət tərkibində, qrammatik kateqoriyalarda, sintaktik normalarda fərqlər əsasən həmin yüzilliklərdən meydana çıxmışdır*” [Kazimov İ., 2019, s.9].

Müasir türk dili uzun və mürəkkəb inkişaf və təkamül yolu keçmişdir. Inkişaf gedişində müxtəlif dillərin təsirinə də məruz qalmışdır. Türk dili 1923-cü ildən sonra ən yüksək mərhələyə qədəm qoymuşdur. Başlıca dönüş ili bu dilin Respublika dövrünə düşür. Ən mühüm dil islahatları məhz bu dövrdə aparılır. Türk dilinin əlifbası dəyişdirilir, ərəb qrafikası latin qrafikası ilə əvəzlənir (1928). “*Sonraki illərdə (1932) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Atatürkün maddi və mənəvi dəstəyi ilə «Türk Dil Qurumu» yaradılmış, dildə özləşmə prosesi başlanmışdır. Əsas vəzifə türk dilinə keçmiş yabançı kəlmələri milli sözlərlə əvəz etmək, qarşılıq axtarış tapmaq idi. Dili sadələşdirmək əsas vəzifə kimi qarşıda dururdu və bu proses indi də davam etməkdədir*” [Kazimov İ., 2019, s.10].

“*Türk dilininə aid dilçilik ədəbiyyatında da mürürkkəb sözlər müxtəlif şəkildə şərh edilir, müxtəllif birləşmələr, qoşa sözlər, təkrarlar da mürəkkəb söz kimi qəbul edilir. Əksər ədəbiyyatlarda mürəkkəb*

sözlər sintaktik kateqoriya kimi izah edilir. Belə ki, Muharrem Erginin «Türk dil bilgisi» adlı əsərində Orhan Veli, Faruk Hafız, Demirtaş, Ahmed Caferoğlu kimi Şəxs adları, «Birleşik isim, ayakkabı, yüzbaşı, açık Göz, kirkayak» ve s. bu qəbildən olan sözlər isə «Birleşik kelime adı ilə sintaksisdə nəzərdən keçirilir» [Zeynalov F. 2008,s. 90]. Hər bir dil istər obyektiv, istər subyektiv səbəblərdən dolayı müxtəlif orfoqrafiya qanunlarını qəbul edir. Buna bəzən də beynəlxalq qaydalar da təsir edə bilir.

Azərbaycan Dilçiliyindən fərqli olaraq Türkiyə Dilçilik tarixində “mürəkkəb adlar” müxtəlif terminlərlə adlandırılmışdır. Mürəkkəb adlar isim bəhsinin daxilində “ad ve ad soylu kelime sınıfları” adlı bölmədə öyrənilmişdir. Azərbaycan dilindən fərqli olaraq bir çox mürəkkəb adların yazılış qaydası özünəməxsus qaydalara tabe edilir.

Müasir türk ədəbi dilinin orfoqrafiya prinsipləri Türk Dil Qurumu tərəfindən hazırlanmış «Yeni yazım kılavuzu»nda («Yeni orfoqrafiya soraq kitabı») təsbit edilmişdir [7] Bu prinsiplərə türk yazısında əsasən riayət edilsə də, bir qisminin istifadəsində müəyyən dərəcədə ixtiyarılık nəzərə çarpır.

Türk dilində mürəkkəb adlar “birleşik adlar” adlandırılır və fərqli yazı qaydaları tətbiq olunur. Belə ki, bunların bir çoxu Azərbaycan dilindəki orfoqrafik qaydalarla eyniyyət təşkil edir. Ad, soyad, ləqəb və təxəllüs bildirən mürəkkəb adların kimponentləri türk dilində də böyük hərfə yazıılır. Bu Türk dilində də demək olar ki eynidir: Aydemir, Akbulut, Avni Huruş Efendi, Doktor Sadri Köksal, Nazım Hikmet, Yahya Kamal, Tepedelenli Ali Paşa, Yirmisekiz Çelebi Mehmet, Yedisekiz Hasan Paşa ve s. [Qorxmaz Z., 2009, s 231-232]

Nümunələr ; Yahya Kamal Paris yıllarında Ahmet Rıza, Sami Paşazade Sezai, Mustafa Fazıl Paşa, Prens Sabahattin, Abdullah Cevdet, Abdülhak Şinasi Hisar gibi Jön Türkler'le tanıştı. Hiç dil bilmeden gittiği kente hızlı bir şekilde Fransızca öğrendi (18).

Azərbaycan dilində ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazıılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıllı Xətai, Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, (azərb.), Ahmet Hamdi Tanrıpinar, Neşet Ertaş, Şeyh Muhammed Bahā'iaddin, Sultan Süleyman Kanuni, Sultan Vəled ve s. (türk)

Yavuz Sultan Selim, hem Farsça hem de Türkçə siir söyleyebiliyordu. Farsça olan *Divân’ı* 1306 yılında İstanbul'da basılmış olup, 1904 tarihinde de Alman İmparatoru Vilhelm II.'nin emri ile Paul Horn tarafından Berlin'de yeniden nesredilmiştir (19); Çukurovaya köylüsü Kavak Osmanla imişlerdi (3, 264); *Turan Oflazoğlu Dördüncü Murat* adlı tiyatro eserinde Dördüncü Muratı bir çok yönü ile ve onu hazırlayan şartları da sergileyerek başarılı bir biçimde sergilemiştir (3, 264); *Deli Dumrul boyu Dede Korkut Kitabının on iki hikayesinden biridir* ve hikaye kahramanı *Deli Dumruldur* [Qorxmaz Z., 2009, s. 264]

Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərfə yazıılır: Alapaşa, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin, əsər adları və s. adlarının birinci sözünün ilk hərfi böyük yazıılır: Azadlıq meydani, Caldırın döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazıılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü (azərb.). Türkler, Türk milleti, Türkiye Cumhuriyeti, Fransızlar, Osmanlı Devleti, Selçuklu Devleti, Osmanlı İmperatorluğu və s. (türk) [Qorxmaz Z., 2009, s. 237]

Azərbaycan dilində ölkələrin, muxtar respublikaların, vilayət və diyarlarının rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazıılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlilikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s.

Nümunələr: Parlamentin sədri tədbirdəki nitqində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT çərçivəsində COVİD-19-a qarşı yüksək səviyyəli qlobal bərpa paneli yaratmaq təşəbbüsü ilə çıxış edib [21]; Millət, dövlət, topluluq boy, əşirət adları, ay, gün adları da həmçinin böyük hərfə yazıılır. Bunlara əlavə olaraq səmavi kitabların, fəza cisimlərinin adlarını da daxil etmək olar: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Jupiter, Saturn, Venera və s. Nümunə: Dün gece arkadaşımın babası, bize misafir geldi ; Okullar, her yıl Eylül ayının son Pazartesi sabahı açılır. (türk.) [Qorxmaz Z., 2009, s. 240 ]

Türk dilində dil, din, məzhəb və təriqət adları cümlə daxilində də böyük hərfə yazıılır: Almanca, Azərbaycan Türkçesi, Kazak Türkçesi, Müslümanlıq, Türk, Azeri, Almanlar, Musevilik, Hanefi, Şafii,

Alevi Musevilik, Bektaşılık, Sünnilik, Şiiilik ve s. [Qorxmaz Z., 2009, s s.240] Bu qayda isə Azərbaycan dilinə aid deyil.

Ali dövlət vəzifələri—Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılır. Dövlət orqanları (qurumları), birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazıılır: *Azərbaycan Respublikasının Nazirlər Kabinetini, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi* [1, s.19] və s.

Nümunələr: *Bununla əlaqədar "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəstlərin tətbiqi qaydalarının* "təsdiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranmışdır [16]; Milli Məclisin sədri məlumat verib ki, Sankt-Peterburqa səfər çərçivəsində bir sira ikitarəflı görüşlər də keçirilib. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko, Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru cənab Hans Klüqe ilə aparılan danışıqlar səmərəli olub [17];

Dövlət rəmzlərinin, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazıılır: *Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü* [A.O.L, 2021, s.9] və s.

Nümunələr: *Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani İlham Əliyevə məruzə olunub* [22]

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən söz kiçik hərflə yazılır: *Səhiyyə naziri, Təhsil naziri, Müdafiyə naziri* və s. (azərb.). Ancaq türk dilində vəziyyət bir qədər fərqlidir. Məsələn: *Sağlık Bakarı, Ulaştırma Bakarı, Milli Eğitim Bakarı* və s. (TÜRK)

*Nazirliklərin adı isə rəsmi dövlət qurumu olduğu üçün hər iki komponenti böyük hərflə yazılır : Hüquq və daxili nəzarət sektorunun müdürü E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyeestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin* [23]; *Azərbaycanda Müdafıə Nazirliyinin əsasının qoyulması 1918-ci ilə təsadüf edir* [24]

Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: *Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası* və s. Türk dilində rəsmi qurum, quruluş, dərnək, təhsil müəssisələrinin adlarındakı bütün sözlər böyük hərflərlə yazılır. Məsələn: *Ankara Üniversitesi, Başbakanlıq Devlet Planlama Teşkilatı Müşteşarlığı, Emekli Sandığı Genel Müdürlüyü, Milli Eğitim Bakanlığı, Yargıtay Başkanlığı* (TÜRK)

Nümunələr: *Bursa Uludağ Üniversitesi (BUÜ) . Panelde Türk Dil Kurumu Başkanı Prof. Dr. Güller Gülsevin ile İstanbul Üniversitesi Edebiyat Fakültesi Dekanı, Türk Dil Kurumu Bilim Kurulu Üyesi ve YÖK Genel Kurulu Üyesi Prof. Dr. Hayati Develi konuşmacı olarak yer aldı* [10]; Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: *Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi* və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.

Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dirnaqda və birinci sözü böyük hərflə yazılır: "Azərbaycan" qəzeti, "Cüçələrim" kafesi, "Bahar" mağazası, "Badamlı" mineral suyu və s. Qeyd. Dirnaqda yazılın belə adlara artırılan şəkilçi dirnaqdan kənardə yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası və s.

Türk dilində saray, köşk, villa, hotel, gəmi, təyyarə, bina və s. Kimi sözlərin bütün hissələri böyük hərflə yazıılır: *Beyaz Saray, Çankaya Köşkü, Beylerbeyi Sarayı, Dolmabahçe Sarayı, Hilton Hoteli, Amiral Nelson Gemisi, Kuğulu Park Apartmanı, Toprak Palas, Paşa Saray* (türk) ve s. [3, s.243]

Dərgi, sözlük, kitap, ensiklopediya, həbsxana, adlarının bütün hissələri böyük yazıılır: *Türk Dili ve Edebiyatı Dergisi, Türk İslam Ansiklopedisi Dili Araştırmaları Yıllığı, Siyasi Hikayeler, İbişin Rüyası, Füzuli Divanı, Kutadgu Bilig* ve s. [Qorxmaz Z., 2009, s. 240] Nümunələr: *Türk Dili ve Edebiyatı Dergisi (TUDED): Journal of Turkish Language and Literature, açık erişimli, hakemli, yılda iki kere Haziran ve Aralık aylarında yayınlanan, İstanbul Üniversitesi Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü* 'nın resmi yayınıdır [11].

**Nəticə.** Göründüyü kimi Azərbaycan və türk dillərində orfoqrafiya normaları son illərdə yuxarıda göstərdiyimiz kimi sabitləşmişdir. Lakin hər bir dövlətin dil qanunlarından asılı olaraq bu kimi yazım qaydalarında fərqlilik və dəyişiklik özünü göstərə bilir.

### Ədəbiyyat

1. Azərbaycan dilinin orfoqrafiya lügəti (2021) (7-ci nəşr), Bakı: Elm
2. Kazimov, İ.,(2019)Türk dillərinin müqayisəli müqayisəli morfolojiyası, Bakı: Elm.
3. Qorxmaz, Z. (2009) Türkiyə türkçəsinin Grammatikası (şəkil bilgisi), Ankara: Türk Dil Qurumu Yayınları
4. <https://www.iku.edu.tr/tr/kurulus-oykusu>
5. [http://bsu.edu.az/az/news/bduda\\_professor\\_irmmmd\\_hseynovun\\_anadan\\_olmasnn\\_97\\_illiyin\\_hsr\\_olunmu\\_tdbir\\_keirilib](http://bsu.edu.az/az/news/bduda_professor_irmmmd_hseynovun_anadan_olmasnn_97_illiyin_hsr_olunmu_tdbir_keirilib)
6. <https://xalqqazeti.com/ru/news/91705>
7. <https://kayzen.az/blog/turk-dili/5823/orfoqrafiya-prinsipleri.html>
8. <https://www.unikal.org/news/163760/bmt-azerbaycanda-usaqlarla-bagli-aciqlama-verdi-narahatiq>  
<https://www.milliyet.com.tr/cadde/karikaturlerin-gecesi-1304138>
10. <https://www.haberumut.com/kultur-sanat/yunus-emre-ve-dunya-dili-turkce-buude-konusuldu-h104383.html>
11. <https://iupress.istanbul.edu.tr/tr/journal/tuded/home>
12. <https://cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/4B40BCE2687D420DA6CCC12A4ADDFFC22>
13. <http://abc.az/ru/news/61763>
14. <http://www.e-qanun.az/framework/40386>
15. <https://mod.gov.az/az/mudafie-nazirliyi-481/>
16. <https://nk.gov.az/az/article/1951/>
17. <https://www.meclis.gov.az/news.php?id=3779&lang=az>
18. <https://www.gidahatti.com/yahya-kemal-beyatli-kimdir-yahya-kemal-beyatli-hayati-2-224334/>
19. <https://www.yavuzsultanselim.gen.tr/>
20. <https://www.cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/4B40BCE2687D420DA6CCC12A4ADDFFC22>
21. <https://www.meclis.gov.az/news.php?id=3779&lang=az>
22. <http://abc.az/ru/news/61763>
23. <http://www.e-qanun.az/framework/40386>
24. Zeynalov, F. (2008) Türk dillərinin müqayisəli qrammatikası, Bakı MBN nəşriyyatı

Rəyçi: fil.ü.f.d. Şəkər Orucova

Göndərilib: 11.03.2022 Qəbul edilib: 19. 04.2022